

Azərbaycan poeziyasında, görünür, nə Füziyli qədər, nə də Füzulidən sonra öz sevgilisinə bu cür geniş ürkəkə ijtifat göstərən şair olmamışdır ki, desin:

*Ey rəhmi canan, eyləmə ülfətə adət,  
Nazınla vüqarın verər etvaruva zinət,  
Bihudə gülümsünmə, vüsəlində nə ləzzət,  
Six qəlbimi, yansın cigərim, qanımı qeynət...  
Cövründə dəri- sırri-nibani mənə baz et,  
Naz et mənə, ey sevgili yarım, mənə naz et!*

Şübhəsiz, bu cür, bu üslublu poeziyanın əsas müvəffəqiyyəti onun dilində, nitq sənətkarlığında ifadə texnologiyalarının zənginliyindədir. Yəni nə qədər yeni, təsirli obrazlar işlədə, nə qədər diri, emosional məcazlarla poetik ünsiyətə gire bilirsənə, o qədər de mövzuya hakimşən...

Ümumiyyətlə, dil özünün bütün plastik im-

rafdakı insanların idraksızlıq, dərrakəsizlik ucbatından hərcayı, yüngül vüsallara can atmaları bu dərdi-qəmi bir az da artırır... Doğrudur, vaxtilə dahi Füzuli daha dərin (fundamental!) demişdi: Ol qədər zülm et mənə, ah etmək imkan olmasın... Lakin yeni dövrün şairindəki ictimailik Füzulidə yox idi...

*İnsanlar hamı görmədiyi aləmin istər,  
Sağlam ürəyin xəstə sanib mərhəmin istər,  
Nəfsi-həvəsiçün səni yox, həmdəmin istər,  
Hər kəs özün istər deyərəm, xoş dəmin istər...  
Mən istəmərəm vəslivi, könlüm qəmin istər...  
Mən söyləmərəm cövrü cəfəvi mənə az et,  
Naz et mənə, ey sevgili yarım, mənə naz et!*

Səməd Mənsurun bu şeirdəki mühakimələri onun Füzuli kimi fərdiyət yox, cəmiyyət filosofu olduğunu açıq-aydın hiss etdirir. Bu keyfiyyət özünü şair-mütəfəkkirin terminolo-

Əzbər qılacaq dildə bu bir beytini əlbət:  
Yüz il yaşaram, bir gün əger sən mənim olsan,  
Sən, ey qədi-rəna, üzü susən, mənim olsan!

Və dərhal diqqəti cəlb edir ki, "Mənim olsan"la "Mənə naz et" arasında ideya-estetik bağlılıqla yanaşı, Füzuliyənlərdən çox, Vaqifənələr var...

Şeirlərdən hansının əvvəl, hanısının isə sonra yazıldığı məlum deyil, ancaq düşünmürəm ki, bu barədə məlumatımız olsayıdı, həmin məlumat bize şairin yaradıcılığı, dünyagörüşü haqqında nə isə əhəmiyyətli bir ümumiyyətdən aparmağa imkan verərdi... Əslində, öz-özünlükündə məlumdur ki, Səməd Mənsurun lirikasına əvvəl Füzulinin, sonra isə Vaqifin təsiri olub və bu təsir ümumən XX əsr Azərbaycan poeziyasının ruhuna hopmaqla, bir növ universal xarakter daşmışdır. Ancaq etiraf edək ki, əvvəl Füzulinin, sonra isə eyni zamanda Vaqifin məktəbini istedadla, məhərətlə bitirmişdir...

*Derdim ki, daha eşq ola bilməz mənə rəhbər,  
Məxmur edəməz bu səri piranəni sağər,  
Gəncinəyi eşq ancaq olur gəncə müqəddər,  
Sönmüş, soyumuş qəlb olamaz eşq ilə ənvər,  
Qurmuş mənə eşqin bu gün, ey məh, belə məşər  
Kim, qaynatıbor beynimi bir şöleyi-azer,  
Dünyanı unutdum, mənə yalnız budur əzbər:  
Yüz il yaşaram, bir gün əger sən mənim olsan,  
Sən, ey qədi-rəna, üzü susən, mənim olsan!*

25 fevral 2017

WWW.KASPI.AZ



■ Nizami Cəfərov

## "...Ey sevgili yarım, mənə naz et!"



kanları ilə Şərq poeziyasının əsas qəhrəmanıdır. Xüsusilə türk dili... Çünkü türk dilinin sərəncamında Şərqi üç dilinin (və təfəkkürünün) imkanları var: türkcənin, farscanın və ərəbcənin...

*Gər olmaya dövründə gülün xarı-dilənduz,  
Gər mümkün ola bülbülb üçün vəsl şəbü ruz,  
Nə bülbülb olur dəhrdə, nə nəğmeyi-cansuz,  
Qoyma ki camalın ola üşşaqıva dilduz,  
Hicrindi məkatib səbəbi - talei-firuz...  
Təlimini, təslimini, ey şux, diraz et,  
Naz et mənə, ey sevgili yarım, mənə naz et!*

Əlbəttə, burada Füzuli ruhunun, intonasiyasının təsiri güclüdür, ancaq "Naz et" ümumi poetexnologiyası etibarilə onun bilavasitə müəllifinə - şagirdə deyil, ustada mənsubdur. Və bu, şeirin klassik metafizikası ilə yanaşı, ovqatca (ideya-məzmuncu) müasirliyindən də görünür:

*Mahiyətin əsrin nə bilir mərdümi-məsud,  
Məsud olanın hər dileyi kəndinə mövcud,  
Şeiri, qəzeli, musiqisi, qəlb qəmalud,  
Onlar da sanır hər üçünü kəndinə məbud,  
Qoyma, gözəlim, mən olayım heykəli-bisud...  
Mən əhli-qinayəm, məni yix, əhli-niyaz et,  
Naz et mənə, ey sevgili yarım, mənə naz et"*

İdeya-məzmun müasirliyi həm yeni dövrün leksikonunda, ifadə tərzində, həm də şeirin "bətnində" gizlənmiş xərif yumorda özünü göstərir ki, ritm, intonasiya əcəvikiyi, rəngarəngliyi, xüsusilə "sevgili yar" a (əslində, ilham pərisinə!) ərkyana müraciət də bunun təzahürüdür:

*Hicranı sevən görməsin ömründə vüsali,  
Firqətdə yanın yələn olur mətləbə halı,  
Təzyiqdədir fəzl, hünər, rəncü mələli,  
Məsud olaraq kimdir edən kəsb kəmali,  
Göstərmə mənə, dilbər, o zəbbani-cəməli...  
Dindirmə mənə, qeyriləri məhrumi-rəz et,  
Naz et mənə, ey sevgili yarım, mənə naz et!*

Poeziya, ədəbiyyat, məlum məsələdir ki, sevincdən çox, kədərə, vüsaldan çox, hicrana həssasdır. Və bu "neqativ" həssaslıq orta əsrlərdə fərdi hissələrin, yeni dövrde isə də çox, ictimai düşüncənin, sosial ovqatın kontekstində və ya orbitində meydana çıxır. Yəni lirik qəhrəman hər yerdə dərd-qəm görür; et-

giyasında da göstərir. Xüsusilə o mənada ki, orta əsrlər sufi (panteist) felsefəsinin normativ anlayışlarına kifayət qədər analitik, yeni dövrün əcəvik təfəkkürü mövqeyində seziləcək qədər interpretativ münasibət ifadə olunur.

Və bir sözlə, "Mənə naz et" də Səməd Mənsur, bir çox şeirlərində olduğu kimi, yalnız şair deyil, həm də filosofdur...

*Eşqindir əzəldən yaradan kövnü məkanı,  
Dünya denilən əski binayə odu bani,  
Kibrində, qırurunda rümurzati-məani,  
Şairlərə cövrün veriyor təbi-rəvani,  
Mənsurun, əya tanrısi, ey sevgili canı!..  
Yax qəlbimi hicranın ilə, təbimi saz et,  
Naz et mənə, ey sevgili yarım, mənə naz et!*

Səməd Mənsurun "Mənə naz et" şeiri dəha məşhurdur, ancaq fikrimcə, "Mənim olsan"da kifayət qədər böyük istedadın, ilhamın məhsuludur:

*Ey xilqəti-ruhaniyü ey Kəbəyi-fikrət,  
Hər kəs səni görə, doğular onda məhəbbət,  
Hər kəs edə bir an o dərin gözlərə diqqət,  
Olmuş görəcək eşq rümurzati-kitabət,  
Qurban sənə, ey sevgili, bu ömri-müvəqqət,  
Rüxsərini tədqiq eləyən əhli-bəsirət*

Onu da nəzərə almaq lazımdır ki, Səməd Mənsur Füzulini təkrar etmədiyi kimi, Vaqifi də təkrar eləmir. Və söhbət ancaq ondan gedə bilər ki, XX əsrin əvvəllərinin istedadlı şairi öz poetik təfəkkür (və üslub) diapazonuna göre o qədər miqyaslı (və təbiidir) ki, milli ədəbi yaradıcılıq təcrübəsini bütövlükdə ehtiva edərək dövrün idyea-estetik tələbi (və zövqü) ilə modern səviyyədə "spektrleşdirə" bilir. Eyni zamanda buraya yeni təməyülün - Osmanlı poeziyasından gələn dil-üslub, intonasiya "ladlar"ını da əlavə edir...

*Bilməm nə şikayət eləyim nurdən, ey nur,  
Ənvardə nöqsan nərədən olmalı məqdur?  
Sanmam ki, gözəllikdir edən kəndini məgrur,  
Vəziyyəti-hal etdi məni zalimü məcbur,  
Saldın nəzəri-mərhəmətindən məni sən dur,  
Bir xoş baxışın etmədi bu qəlbimi məsrur,  
Ey canlı çiçək, haqlı deyilmə desə Mənsur:  
Yüz il yaşaram, bir gün əger sən mənim olsan,  
Sən, ey qədi-rəna, üzü susən, mənim olsan!*

Şairin məhəbbət poeziyasında tarixi təcrübənin təsdiqi ilə yanaşı həmin təcrübənin müasir idyea-estetik tələblər baxımından təsiri də mükəmməldir...

*Derlərsə ki, sən tirmüjə, qaşı kamansan,  
Ərvahına aşıqlarının rəxnə salansan,  
Bir sahiri-aləm, hamiya afəti-cansan,  
Sən cism deyilsən, nə bilim, ruhi-rəvansan,  
Aldanma, yalandır!*

*Sən bir bəşər övladı bəşərsən, sənə qurban,  
Şairlərə baxma ki, edər hüsnüvü ünvan,  
Ünvan edərək hüsnüvü ol mərdi-süxəndən  
Mənalar ağar, dürr saçar ortaya hər an,  
Hər kəs desə ki, əhli-qələmdir sənə heyran,  
Aldanma, yalandır!*

*Bihudə edər hüsnü vəcəhət səni məgrur,  
Məgrurluğun qıldı məni yazmağa məcbur,  
Ayınə edər bir neçə il də səni məsrur,  
Sonra olacaqsan, gözəlim, ayinədən dur,  
Hər kəs desə sevmişdi səninçün, səni Mənsur,  
Aldanma, yalandır!*

Hər üç şeir Səməd Mənsur qələmine məxsusdur, ancaq bu şeirlərin hər biri Azərbaycan poeziyası tarixinin ayrı-ayrı dövrlərinə mənsub ilham pərisi portretləridir. Və bu portretləri bir rəssam çəkmişdir... İki əvvəlkini təsvür edərək, sonuncusunu isə naturadən...

SƏXSİYYƏT

11